



BAKI DÖVLƏT UNIVERSİTETİ

**2020-ci ildə “İnsan hüquqları və informasiya hüququ”
UNESCO kafedrasında
elmi plan üzrə yerinə yetirilmiş
elmi-tədqiqat işlərinin nəticələrinin**

HESABATI

| | |
|---|---|
| Mövzunun adı: | Ayrı-ayrı insan hüquqları və onların müdafiəsi məsələləri |
| Mövzu rəhbərinin soyadı, adı və atasının adı: | Əliyev Əmir İbrahim oğlu |
| Mövzunun icra müddəti (başlama və bitmə tarixi): | 01 yanvar 2020-ci il – 31 dekabr 2020-ci il |

Bakı - 2020

Mövzu üzrə icraçılar haqqında məlumat (rəhbər daxil olmaqla):

| S/S | Soyadı, adı, atasının adı | Struktur | Vəzifəsi | Ştat vahidi | Elmi adı və dərəcəsi |
|-----|-------------------------------|--|----------------------------------|----------------------------------|--------------------------------------|
| 1. | Əliyev Əmir İbrahim oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | kafedra müdiri, 0,5 ştat müəllim | kafedra müdiri, 0,5 ştat müəllim | hüquq üzrə elmlər doktoru, professor |
| 2. | Əliyev Etibar Əli oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə elmlər doktoru, professor |
| 3. | Rzayeva Gülnaz Aydın qızı | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru |
| 4. | Ələkbərova Nigar Ələddin qızı | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru |
| 5. | Qənbərov Daşqın Məcid oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru, dosent |
| 6. | Səfərov Azər Tofiq oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru |
| 7. | Rəhimli Səftər Mikayıl oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru |
| 8. | Həşimova Leyla Fəqani qızı | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | hüquq üzrə fəlsəfə doktoru |
| 9. | Məmmədrzalı Şahin Sabir oğlu | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | Müəllim |
| 10. | Vəliyeva Zümrüd Zahir qızı | “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası | 0,5 ştat müəllim | 0,5 ştat müəllim | Müəllim |

| |
|---|
| <p>Mövzu üzrə cari ildə yerinə yetirilmiş elmi işlər (plan üzrə mövzunun aktuallığı və məqsədi göstərilməklə və 2 səhifədən çox olmamaqla)</p> |
| <p>İş 1: Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmini İcraçı: prof. Ə.İ.Əliyev</p> <p>1950-ci ildə insan hüquqları tarixində ən əhəmiyyətli sənədlərdən hesab olunan İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası imzalandı. Hüquqi cəhətdən məcburi olan ilk regional insan hüquqları müqaviləsi olan bu Konvensiya hüquqi müdafiə vasitələrindən istifadə və fərdi şikayətlər imkanını beynəlxalq səviyyədə bəyan edir. Konvensiyanın əsas məqsədi Konvensiya iştirakçısı olan dövlətlər tərəfindən riayət edilməli olan müəyyən olunmuş beynəlxalq standartların müəyyənləşdirilməsidir. İştirakçı-dövlətlər</p> |

Konvensiyada təsbit olunan hüquq və azadlıqların həyata keçirilməsini təmin etməlidirlər. Konvensiyada təsbit olunan hüquq və azadlıqların realizəsini İnsan hüquqları üzrə Avropa Məhkəməsi həyata keçirir. 2001-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzv olmasından və 2002-ci ildə bu Konvensiyanın ratifikasiya edilməsindən sonra göstərilən Konvensiya dövlətimizdə insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi mexanizmində böyük əhəmiyyət kəsb etməyə başladı, o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət hüququ əldə edilmiş oldu. Məsələ burasındadır ki, hər bir insan üçün öz hüquqları və azadlıqlarının məhkəmə müdafiəsini yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə realizə etmək imkanı dövlət tərəfindən öz vətəndaşlarına insan hüquqlarının müdafiəsi istiqamətində verdiyi prinsipial və əhəmiyyətli zəmanətidir.

İş 2: Ailə həyatına hörmət hüququnun həyata keçirilməsində dövlətlərin neqativ və pozitiv öhdəlikləri

İcraçı: h.ü.f.d. N.Ə.Ələkbərova

Əsas hüquq və azadlıqların müdafiəsindən bəhs etdikdə uzun müddət bu hüquqların neqativ status hüquqlar əhatəsində olduğu nəzərdən keçirilərək dövlətin hər zaman müdaxilə etməmə öhdəliyi altında olduğu düşünülür. Dövlətin vətəndaşı əsas hüquq və azadlıqlar sahəsində sərbəst buraxması və bu sahəyə müdaxilə etməməsi şərt olaraq qəbul edilmişdir. Lakin bu klassik və yerli anlayış insan hüquqları anlayışının beynəlxalq səviyyədə müdafiə olunmağa başlaması ilə bərabər dəyişməyə başlamışdır. Xüsusilə, Konvensiya öhdəliklərinin tətbiq olunub-olunmadığını müəyyənləşdirən İnsan hüquqları üzrə Avropa Məhkəməsi insan hüquqlarının qorunmasında formalaşmış klassik anlayışa fərqli bir baxış tərzini gətirmişdir. Dövrün tələbindən irəli gələrək, pozitiv öhdəliklər anlayışı neqativ status hüquqlar əhatəsində dövlətin mənfi öhdəliklərinin bu hüquqların təsirli bir şəkildə istifadəsi üçün yetərli olmadığına gətirib çıxarmışdır. Məhkəmə proseslərində meydana gələn bu anlayış şəxsi hüquq və azadlıqların təsirli bir formada müdafiəsi üçün dövlətin toxunulmazlıq öhdəliklərini yerinə yetirməsinin yetərli olmadığını bildirməkdədir. Bu mənada dövlətin şəxsi hüquq və azadlıqların təsirli bir şəkildə müdafiəsi üçün bir sıra öhdəlikləri mövcuddur. Son 30 il müddətində Məhkəmə Konvensiya əhatəsində pozitiv öhdəlikləri artan bir perspektivlər araşdırmaqdadır. Pozitiv öhdəliklərin tələbləri dövlətlərin fərqli formalarda ortaya çıxan fəaliyyətlərini əhatə etməkdədir. Məhkəmənin hakimlərindən Martens “pozitiv öhdəliklər” anlayışını “tərəf dövlətlərin etməsi tələb olunan fəaliyyətlər” olaraq izah etməkdədir.

Hər nə qədər pozitiv öhdəliklər anlayışının meydana çıxma tarixini tam olaraq müəyyənləşdirmək mümkün olmasa da, şəxsi hüquq və azadlıqların müdafiəsi məsələsində inkişaf edən ehtiyaclar diqqətə alınaraq, Məhkəmə hələ də bu öhdəliklərin inkişafına həyata keçirdiyi proseslərlə töhvə verməkdədir.

İş 3: İnformasiya sahəsində ayrı-ayrı hüquq və azadlıqlar və onların yeni cəmiyyətdə realizəsi

İcraçı: h.ü.f.d. G.A.Rzayeva

Tədqiqat üzrə 2020-ci il ərzində informasiya sahəsinin anlayışı, informasiyalaşdırma və qloballaşmaya dair məsələlər tədqiq olunmuş, informasiya cəmiyyətinin mahiyyəti, onun insan

hüquqlarına təsiri araşdırılmışdır. Tədqiqat zamanı xüsusi diqqət süni intellekt sistemlərinin inkişafına və onların insan hüquqlarına təsir aspektlərinə, o cümlədən rəqəmsal cəmiyyətdə elektron vətəndaş, elektron şəxsiyyət və qlobal vətəndaş kimi problemlərə yetirilmişdir. Qeyd olunan məqamların araşdırılması məqsədilə tədqiqatın qarşısında aşağıdakı məsələlərin cavablandırılması vəzifə kimi müəyyən olunmuşdur: İnformasiya sahəsinin, informasiya sisteminin anlayışı və normativ məzmunu; Süni intellekt sistemlərinin inkişafı və onların insan hüquqlarına təsir istiqamətləri; Süni intellekt və əşyaların interneti arasında olan fərqlər; İnformasiya cəmiyyətində əsas insan hüquq və azadlıqlarının inkişaf istiqamətləri; İnformasiya cəmiyyəti quruculuğunun əsas insan hüquq və azadlıqlarının təminatında əhəmiyyəti; Məlumat azadlığının informasiya hüquqi tənzimləməsinin əsas xüsusiyyətləri; Süni intellekt sistemlərinin tətbiqində etiklik insan hüquqlarının təminatı kimi; Süni intellekt sistemlərinin tətbiqində bərabərlik, ayrı-seçkiliyə yol verməmə vacib şərt kimi; Yeni texnologiyaların yaratdığı yeni anlayışlar: elektron vətəndaş və qlobal vətəndaş; Robot yoxsa insan: hüquqi statusdakı fərqlər; Unudulmaq hüququ yeni texnologiyaların inkişafından irəli gələn hüquq kimi.

Ümumilikdə, süni intellekt sistemlərinin insan hüquqlarına təsirini aşağıdakı kimi xarakterizə etmək olar: Ənənəvi hüquqların ənənəvi formada təminatı; Ənənəvi hüquqların yeni formada təminatı; Yeni hüquqların formalaşması.

Tədqiqat qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi zamanı tədqiqatçı belə bir nəticəyə gəlmişdir ki, rəqəmsallaşma, avtomatlaşdırma, elm və texnikanın inkişafı nə qədər sürətlə getsə də, bu, süni intellekt sistemlərinin məhdudiyətsiz tətbiqini nəzərdə tutmur. Hər bir halda insan hüquqları rəhbər tutulmalı, “mənəvi yanaşma” əsas götürülməli, şəxsi həyatın toxunulmazlığı təmin olunmalıdır.

İş 4: Müəlliflik hüquqlarının harmonizasiyasının xüsusiyyətləri

İcraçı: h.ü.f.d. A.T.Səfərov

Beynəlxalq və milli səviyyədə qəbul olunan bütün normativ hüquqi aktların: qanunlar, konvensiyalar, sazişlər və s. yalnız bir məqsədi vardır: insanın yaşaması, ləyaqətinin qorunması, azadlığının, toxunulmazlığının və digər hüquqlarının təmin olunması. Digər tərəfdən qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaq da ümumilikdə dünya birliyinin qarşısında duran mühüm problemlərdəndir. XX əsrdə bəşəriyyətin əldə etdiyi ən böyük uğurlardan biri insan hüquqlarının və azadlıqlarının qlobal miqyasda təmin olunması istiqamətində görülən işlərlə və insan hüquqları fikrinin qlobal miqyasda qazandığı əhəmiyyətlə xarakterizə olunmasındadır. Belə ki, bu dövr insan hüquqlarının beynəlxalq-hüquqi sənədlərdə əksini tapması ilə yanaşı həm də bu hüquqlar arasında olan ziddiyyətlərlə, qarşıdurmalarla müşayiət olunmuşdur. Hazırda insan hüquqlarına dair nəzəri müzakirələr əsasən insan hüquqlarının mütləqliyi, məhdudlaşdırılması, qarşıdurması kimi problemlər ətrafında cərəyan etməkdədir. Mütəxəssislərin qeyd etdiyi kimi, ideoloji, iqtisadi və digər səbəblərdən qaynaqlanan müxtəlif insan hüquqları və ya insan hüquqları qrupları arasında düşmənçilik dərəcəsinə çatan qarşıdurmalar yalnız nəzəri səviyyədə qalmamış, praktiki nəticələr də doğurmuşdur.

İş 5: İnformasiya sahəsində insan hüquqlarına dair beynəlxalq tənzimətmə

İcraçı: Ş.S.Məmmədrzalı

Müasir dövrün tələblərini və qlobalizasiya şərtlərini nəzərə alaraq deyə bilərik ki, informasiya istənilən növ hərəkət və fəaliyyət üçün vacib amildir. İnformasiya həyatımızın ayrılmaz tərkib hissəsi kimi tək-cə hüquq sahələri üçün deyil, bütün elmi istiqamətlər üçün innovativ xarakter daşıyır.

İnformasiya daim hərəkətdədir və onun sükunətdə olan formalarını tapmaq çətindir. Onun hərəkəti insanlar arasında olan ünsiyyət – yeni, kommunikasiya prosesi ilə bağlıdır. Ancaq bugünkü texnoloji inkişaf səviyyəsi informasiyanın ənənəvi ünsiyyət və ya kommunikasiya prosesindən kənar qalan bir çox növlərinə şərait yaratmışdır. İnformasiyanın meydana gəlmə üsulları çoxdur. O, əldə edilə, yaradıla, istehsal edilə bilər. Bununla belə, informasiya itmir və daim dövr edir. İnformasiya dövriyyəsi özündə müsbət cəhətlər (elmi yeniliklər, texnoloji nailiyyətlər, kəşflər və s.) ehtiva etdiyi kimi, mənfi nəticələrə də səbəb ola bilər (informasiya oğurluğu, şəxsi informasiyanın yayılması və s.). Bu səbəbdən də informasiya dövriyyəsinə tənzimləmək, hüquqi cəhətdən normativ bazasını müəyyən etmək – informasiya qanunvericiliyi sistemini yaratmaq lazımdır. İnformasiya qanunvericiliyinin əhatə dairəsini genişdir və o, müxtəlif hüquq sahələri ilə əlaqədardır. Bununla belə, informasiya qanunvericiliyinin əsas kütləsi – yeni, informasiya sahəsində hüquq və azadlıqlar, informasiya cəmiyyəti, bilik cəmiyyəti, elektron idarəçiliyin hüquqi əsasları və s. informasiya hüququ sahəsi daxilində öyrənilir.

İş 6: Birləşmək hüququ ilə bağlı beynəlxalq normaların Azərbaycan Respublikası qanunvericiliyinə implantasiyasının mövcud vəziyyəti və perspektivləri

İcraçı: h.ü.f.d., dos. D.M.Qənbərov

Birləşmək hüququ sayəsində hüquqi dövlətdə vətəndaş cəmiyyətinin əsas elementini təşkil edən müxtəlif ictimai birliklərin fəaliyyət göstərməsi mümkündür. Həqiqi hüquqi dövlətin mövcudluğu isə, yalnız bütün insan hüquqları kompleksinin gözləndiyi şəraitdə mümkündür. Belə kompleks yanaşma güclü vətəndaş cəmiyyətinin mövcudluğunu və ya fəaliyyətini təmin edir. Birləşmək hüququ olmadan insanların öz birliklərini yaratmaları, ictimai əhəmiyyətli problemlərin həlli və müzakirəsi üçün birgə toplamaq və digər hüquqların müdafiəsini həyata keçirmək qeyri-mümkündür. Bu baxımdan, bir daha diqqətə çatdırıla bilər ki, birləşmək azadlığı vətəndaş və siyasi hüquqlar sistemində ən qədimi omaqla, mərkəzi yeri tutur. Bu, beynəlxalq miqyasda qəbul olunan və demək olar ki, bütün müvafiq beynəlxalq sənədlərdə ifadə olunan bir tezisdir. Birləşmək azadlığının müasir mərhələdə beynəlxalq hüququn adi norması olduğu əlavə mübahisələr doğurmur. Bu isə, o deməkdir ki, dövlətlər hətta, birləşmək azadlığını təsbit etmiş konkret beynəlxalq müqaviləyə və ya konvensiyaya qoşulmasalar belə, birləşmək azadlığının təmin edilməsi ilə öhtəliyə malikdirlər. Birləşmək azadlığı hüququnun təmin edilməsi artıq planetar səviyyədə inkişafın və rifahın əsası kimi qiymətləndirilir. Bunu, birləşmək azadlığı hüququnun çoxsaylı beynəlxalq sənədlərdə ifadə olunması da dəqiqliklə sübut edir.

Birləşmək hüququ insanlara özlərinin ümumi maraqlarını ifadə etməyə və qorumağa imkan verir. Hakimiyyətin bütün qolları tərəfindən bu hüquqa hörmətlə yanaşılması və onun gözlənilməsi, həmçinin, cəmiyyətin bütün təbəqələrinin müvafiq qanunların yerinə yetirilməsi təkcə həqiqi demokratiyanın və onun institutlarının inkişafı üçün vacib deyildir. Bu, həm də, müvafiq beynəlxalq instansiyaların dövlətlər qarşısında qoyduqları tələblər olmaqla, bütövlükdə cəmiyyətin kompleks inkişafına xidmət edir. Belə instansiyalardan BMT, Avropa Şurası, ATƏT kimi təşkilatları xüsusi qeyd etmək lazımdır.

İş 7: İnsan hüquqları sahəsində beynəlxalq nəzarət

İcraçı: h.ü.f.d. L.F.Həşimova

Beynəlxalq münasibətlər nəzəriyyəsi ilə məşğul olan mütəxəssis-alimlərin fikrincə isə, beynəlxalq təşkilatlar beynəlxalq həyatın nizama salınmasının daha inkişaf etmiş və fərqli mexanizmləri sırasına aiddir. Eyni zamanda, onlar hesab edirlər ki, beynəlxalq təşkilatlar ümumi problemlərin birgə həll edilməsi üçün könüllü əsaslarla üzvləri tərəfindən yaradılan və nizamnamə çərçivəsində öz fəaliyyətini həyata keçirən beynəlxalq əməkdaşlığın sabit, strukturu dəqiq müəyyən olunmuş formasıdır.

Ümumiyyətlə, müasir dövrdə beynəlxalq təşkilatların beynəlxalq hüquqda və insan hüquqlarının təminatında rolu, o cümlədən onların öz üzvlərinə təsiretmə mexanizmi müxtəlif istiqamətlərdə inkişaf etməkdədir. Məsələn, dövlətüstü sayılan bir sıra beynəlxalq qurumlarda (bunun bariz nümunəsi kimi Avropa İttifaqını göstərmək olar) əksər səs çoxluğu ilə qəbul edilən qərarlar üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir. Digər tərəfdən, kommersiya funksiyalarını özündə birləşdirən bir sıra hökumətlərarası təşkilatların (İNMARSAT, İNELSAT və s.) məqsəd və fəaliyyəti təkcə müəyyən sferada dövlətlərarası əməkdaşlığın təmin olunmasından deyil, həm də gəlir əldə edilməsinə yönəlmiş müstəqil təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən ibarətdir.

İş 8: İnsan Hüquqları Komitəsinin statusu

İcraçı: h.ü.f.d. S.M.Rəhimli

İnsan hüquqları Komitəsi Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 28-ci maddəsinə əsasən yaradılmışdır. Pakta əsasən İnsan hüquqları Komitəsinin üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur: Paktda əks olunmuş müddələrin təfsirini verməklə üzv-dövlətlərə hüquq və azadlıqların təmin olunması istiqamətində köməklik göstərmək; Pakti ratifikasiya etmiş dövlətlərdən Paktda əks olunmuş hüquqların həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə dair hesabatlar qəbul etmək, bu hesabatları dinləyərək üzv-dövlətlərə konkret tövsiyələr vermək; müəyyən tələblər çərçivəsində üzv-dövlətin hər hansı bir digər dövlətə qarşı Paktda əks olunmuş hər hansı bir hüququn pozulması ilə bağlı təqdim etdiyi məlumatlara baxmaq və öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək; Pakta əlavə olunan birinci Fakultativ Protokola qoşulmuş dövlətlərdə yaşayan şəxslərdən fərdi şikayətlər qəbul etmək və onlara baxmaq.

Komitə iştirakçı-dövlətlərdən öz öhdəliklərini yerinə yetirməsi barədə 5 ildən bir məruzələr alır, bu məruzələrlə bağlı öz qeyd və təkliflərini irəli sürür. Hər hansı bir dövlət Paktın iştirakçısı olduqdan bir il sonra Komitəyə ilkin məlumat təqdim etmək öhdəliyi daşıyır. Həmin ilkin

| | |
|----------|--|
| | məlumat insan hüquqları haqqında bu dövlətin qanunvericiliyinə giriş və bu hüquqların müdafiə mexanizmləri haqqında məlumatları əhatə edir. |
| 2 | Hesabat dövründə alınmış elmi nəticələr, onların yenilik dərəcəsi <i>(nəticələr səlis və konkret yazılmalıdır)</i> |
| | <p>İcraçı: prof. Ə.İ.Əliyev</p> <ol style="list-style-type: none">1. Birmənalı şəkildə beynəlxalq hüququn prinsiplərinin pozulması, təcavüz, soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq kimi beynəlxalq cinayətləri tarixən və hazırda da ermənilərin davam etdirməsi, insan hüquqlarına əməl edilməsi, o cümlədən bir sıra beynəlxalq-hüquqi sənədlərin əsas müddələrinin beynəlxalq adət hüququ kimi hamılıqla tanınması Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətini bir daha əsaslandırır. Bu zaman Azərbaycana, habelə etnik və milli qrup kimi azərbaycanlılara münasibətdə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərlə bağlı məsuliyyət məsələlərinin hüquqi həlli iki kontekstdə nəzərdən keçirilməlidir.2. Bütün dövlətlərarası münasibətlərə şamil edilən, onların inkişafı üçün mühüm siyasi-hüquqi əsas rolunu oynayan, başqa hüquqi qaydaların yaradılması üçün hüquqi bazanı təşkil edən jus cogens normaları – beynəlxalq hüququn prinsipləri ciddi şəkildə pozulursa və onların yerinə yetirilməsi istiqamətində heç bir tədbir görülmürsə, onda digər beynəlxalq hüquq normalarının realizəsindən söhbət belə gedə bilməz. Qeyd edilən normalara əməl edilməməsi isə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə (təcavüz, soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq) görə beynəlxalq-hüquqi məsuliyyətinin müəyyənləşdirilməsini bir daha tələb edir. <p>İcraçı: h.ü.f.d. G.A.Rzayeva</p> <ol style="list-style-type: none">1. İnformasiyanın qanunvericilik qaydasında açıq və qapalı informasiyaya bölgüsü hər iki növ üçün fərqli hüquqi tənzimləməni şərtləndirmişdir. Qanunvericiliyin təhlilindən görünür ki, sirri təşkil edən müxtəlif növ qapalı məlumatların məzmunu, onlardan istifadə qaydaları və qorunması mexanizmləri ilə bağlı bəzi ziddiyyətli məqamlar vardır. Bu, əsasən xüsusi və ümumi informasiya hüquq normalarının tətbiqi zamanı meydana çıxır. Ona görə də əldə olunması məhdudlaşdırılan məlumatlarla bağlı normalara yenidən baxılması və “sirri” anlayışı ilə ehtiva olunan bütün qapalı informasiya növlərinə daxil olan məlumatların dairəsinin dəqiqləşdirilməsi, məsuliyyət məsələlərinin hərtərəfli tənzimlənməsi məqsədemüvafiqdir.2. Süni intellekt cəmiyyət üçün təhdid və əsas hüquq prinsiplərinə yönələn risk faktoruna çevrilməməlidir. Robotların elektron şəxsiyyət kimi tanınaraq hüquqi statusa malik olması etik prinsiplərə ziddir. Hər bir halda süni intellekt sistemləri üzərində nəzarət insanlarda qalmalıdır. Digər təklif isə unudulmaq hüququnun məzmununa daxil olan məlumatların dairəsinin yalnız məhkumluqla əlaqələndirilməməsindən ibarətdir. Həmçinin bir çox vəzifələrə seçim və təyin olunma zamanı məhkumluq senzina yenidən baxılması və milli-hüquq normalarında dəyişiklik edilməsi daha məqsədemüvafiqdir. Müəyyən mənada və hallarda bu senzla razılaşmaq da düzgün deyil. Əgər biz şəxsi əvvəlki məhkumluğuna görə müəyyən vəzifəyə seçilməsi zamanı (qanunda belə senz nəzərdə tutulmadığı hallarda belə) “qınayırıqsa” və bu bizim |

seçimimizə təsir göstərsə, deməli cinayət qanunvericiliyində nəzərdə tutulan "Cəzanın islah funksiyası" kağız üzərində qalmış sayılacaqdır. Ona görə də məhkumluq senzinin müəyyən olunması zamanı bütün məhkumluq faktlarının deyil, ağır və xüsusilə ağır cinayətlər, cinayətlərin residivi kimi daha çox ictimai təhlükəliliyi ilə xarakterizə olunan əməllərə görə məhkumluq hallarının nəzərə alınması daha məqsədemüvafiq hesab edilir.

İcraçı: h.ü.f.d. N.Ə.Ələkbərova

1. Din azadlığının məhkəmə müdafiəsi təmin edilərkən, hər hansı əlamətlərinə (dil, cins, yaş, irqi və dərisinin rəngi, siyasi və ya digər əqidələri, sosial mənsubiyyəti, milli və ya sosial mənsubiyyəti, əmlak vəziyyəti və s.) görə insanlar arasında fərq qoyulmamalı, pozulmuş hüquqların bərpası məhkəmələr tərəfindən bərabər hüquqluluq əsasında təmin edilməlidir. Qeyd olunan məsələdə dövlətin siyasi mövqeyi və ya milli tərkibi deyil, beynəlxalq hüquq normalarına üstünlük verilməlidir.

İcraçı: h.ü.f.d., dos. D.M.Qənbərov

1. Birləşmək hüququ ilə bağlı mövcud olan əsas problem ondan ibarətdir ki, onun hansı hüquqlar qrupuna aid edilməsi ciddi mübahisə obyektidir. Yəni, tədqiqatçılar arasında birləşmək hüququnun sosial yaxud siyasi hüquqlara aid edilməsi məsələsi ilə bağlı fikir ayrılığı mövcuddur. Təbii ki, bu, hər şeydən öncə, birləşmək hüququnun mürəkkəb təbiəti ilə bağlıdır. Bundan başqa, birləşmək hüququnun digər konstitusiyaya hüquqları qarşılıqlı əlaqəsi məsələsi də özünün müəyyən problemlə məqamları ilə səciyyələndirilə bilər.

İcraçı: h.ü.f.d. A.T.Səfərov

1. Azərbaycanda milli innovasiya sisteminin yaradılması və yeniliklərin inkişafı üçün aşağıdakı tədbirlər görülməsi məqsədeuyğundur: əqli mülkiyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi; proqramın hazırlanması üçün normativ hüquqi bazanın yaradılması; kommersiyalaşdırma infrastrukturunun formalaşdırılması; ticarətlə əlaqəli inzibati prosedurların sadələşdirilməsi; investisiya layihələrinin bu sahədə sərfəli şərtlərlə kreditləşdirilməsi.

İcraçı: h.ü.f.d. L.F.Həşimova

1. Transplantologiyanın qeyri-standart vəziyyətlərdə yaranan hüquqi təmzidlənməsi sahəsindəki məsələləri də tənzimləmək lazımdır. İnsan YNH nəticəsində alınan zədələrdən həyatını itirmiş və orqanların (toxumaların) götürülməsinə dair razılığını/narazılığını bildirə bilməmişdir.

İcraçı: Ş.S.Məmmədrzalı

1. İnformasiya qanunvericiliyi də informasiya siyasəti kimi informasiya məfhumunu ikili aspektdə - ictimai əmtəə və ticarət obyektini kimi nəzərdən keçirə bilər. Roulandsın təsnifatında olduğu kimi, informasiya qanunvericiliyində də hansı informasiya sərbəst

| | |
|----------|---|
| | istifadədə olması, hansı informasiyanın isə qapalı saxlanması problemləri öz normativ həllini tapır. |
| 3 | Ən mühüm elmi nəticələr <i>(nəticələr səlis və konkret yazılmalıdır)</i> |
| 4 | Mövzunun yerinə yetirilməsi zamanı istifadə olunan üsul və yanaşmalar Sistemli təhlil, müqayisəli tədqiqat, sosioloji tədqiqat, sənədlərin və statistik məlumatların təhlili, xarici dövlətlərin təcrübəsinin ümumiləşdirilməsi və s. kimi metodlardan da istifadə |
| 5 | Mövzu üzrə məqalələr <i>(müəlliflərin ad və fəsilələri açıq şəkildə yazılmalıdır; dərc olunmuş, qəbul olunmuş və ya çapa göndərilib; məqalələrin surətlərini əlavə etməli; internetdəki mənbənin linki göstərilməlidir)</i> |
| | <p>İcraçı: prof. Ə.İ.Əliyev</p> <ol style="list-style-type: none"> 1. Human Dignity Principle // https://wp.ufpel.edu.br/ghdp/asia/ (həmmüəlliflər: Gülnaz Aydın qızı Rzayeva, Aytəkin Nazim qızı İbrahimova, Şahin Sabir oğlu Məmmədrzalı); 2. Проблема изменения климата: новые вызовы международно-правового регулирования // Новости Белорусского Государственного Университета, 2020 (3), с. 69-83. (həmmüəllif: Turqay Hüseynov); 3. Национальный опыт обеспечения информационной безопасности // // X International Scientific Conference «Juridical Science Innovative Development in Conditions of Social Modernization», February 28th, 2020, pp. 130-132. 4. 21 iyul 2020-ci il tarixdə Los-Ancelesdə (ABŞ) ermənilər tərəfindən törədilən nifrət cinayətinə dair Hesabat. Bakı: 2020, 21 s. (Müəlliflər kollektivi); 5. The impact of new technologies on legal regulation in global information society: e-citizen, global citizen or digital person? // Ukrayna Universitetinin Hüquq fakültəsinin 25 illiyinə həsr edilmiş Məqalə Toplusu, çapda-24 səh. (həmmüəlliflər: Gülnaz Aydın qızı Rzayeva, Aytəkin Nazim qızı İbrahimova, Şahin Sabir oğlu Məmmədrzalı); 6. Süni intellekt sistemləri və şəxsi toxunulmazlıq hüququ // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə" mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda (həmmüəllif: Gülnaz Aydın qızı Rzayeva). <p>İcraçı: h.ü.f.d. G.A.Rzayeva</p> <ol style="list-style-type: none"> 1. Усовершенствование механизмов развития и реализации прав человека в контексте развития глобального информационного общества // X International Scientific Conference «Juridical Science Innovative Development in Conditions of Social Modernization», February 28th, 2020, pp. 180-182. 2. Organization of information security in e-government as means of information rights protection Legal Journal "Law of Ukraine". No. 4, 2020, pp. 225-244. e-ISSN 2310-323X; https://pravoua.com.ua/en/guidelines/ DOI: 10.33498/louu-2020-04-225-244. (həmmüəllif: Aytəkin Nazim qızı İbrahimova); |

3. Protection of human rights violated by cybercrimes in global information society // Науковий вісник Дніпропетровського державного університету внутрішніх справ, No. 2, 2020, pp. 35-41.
https://visnik.dduvs.in.ua/wp-content/uploads/2020/08/s2_ua/zmist2-2020.htm;
4. Human Dignity Principle // <https://wp.ufpel.edu.br/ghdp/asia/> (həmmüəlliflər: Əmir İbrahim oğlu Əliyev, Aytəkin Nazim qızı İbrahimova, Şahin Sabir oğlu Məmmədrzalı);
5. Qapalı informasiya və informasiya əldə etmək hüququnun realizəsi // Azərbaycan Hüquq Jurnalı, No. 2, 2020-çapda-10 səh.
6. The impact of new technologies on legal regulation in global information society: e-citizen, global citizen or digital person? // Ukrayna Universitetinin Hüquq fakültəsinin 25 illiyinə həsr edilmiş Məqalə Toplusu, çapda-24 səh. (həmmüəlliflər: Əmir İbrahim oğlu Əliyev, Aytəkin Nazim qızı İbrahimova, Şahin Sabir oğlu Məmmədrzalı);
7. E-dövlətdə informasiya təhlükəsizliyinin təşkili və insan hüquqlarının müdafiəsi // Polis Akademiyasının jurnalı, 2, 2020, çapda-16 səh.
8. Süni intellekt sistemləri və şəxsi toxunulmazlıq hüququ // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə" mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda.
9. Information creativity as a right in the digital society // Teise Journal of Law Faculty, Vilnius, No. 2, 2020, in editor-15 p.;
10. Virtual məkan, kibertəhlükələr və insan hüquqlarının müdafiəsi // Bakı Universiteti Xəbərləri, No. 1, 2020, çapda-13 səh.

İcraçı: h.ü.e.d. prof. E.Ə.Əliyev

1. Правовые вопросы страхования при международных транспортных перевозках // Международный научный журнал «Наука и жизнь Казахстана». Алматы, 2020, №4/1, с.29-32. - 4 стр. ISSN 2073-333X, www.nauka-zan.kz
2. International Transport, the Concept and Essence of Liability in International Freight Transportation in the Context of Supply Chain Management // International Journal of Supply Chain Management (IJSCM). UK , London , June 2020, Vol 9, № 3, p.400-407, ISSN: 2050-7399, 2051-3771, <http://ojs.exceligtech.co.uk/index.php/IJSCM/index>
3. Пандемия «COVID-19» в Азербайджане: медицинские и правовые аспекты // Юридичний ВІСНИК. ПОВІТРЯНЕ І КОСМІЧНЕ ПРАВО. Київ,2020, № 2(55), с.33-42, ISSN 2307-9061 (Print) - ISSN 2663-3949 (Online) , e-mail:pravo@nau.edu.ua
4. Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinin optimal təmin olunma strategiyası // Hüquqi müstəvi. Bakı, 2020, № 2, s.127-131, ISSN 2218-5178 , www.law-plane.az
5. Azərbaycanca sosial hüquqlar və onların təminat sistemi // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə" mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda.

İcraçı: h.ü.f.d. N.Ə.Ələkbərova

1. Fikir, vicdan və din azadlığı hüququnun tətbiq dairəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda.

İcraçı: h.ü.f.d., dos. D.M.Qənbərov

1. The situation of the right to association in post-soviet countries: experience in the Republic of Azerbaijan and the Russian Federation methodology analyse realization forms of the right to association in the Azerbaijan Republic and Russian Federation // Periódico do Núcleo de Estudos e Pesquisas sobre Gênero e Direito Centro de Ciências Jurídicas - Universidade Federal da Paraíba V. 9 - Nº 03 - Ano 2020 – Special Edition ISSN | 2179-7137 | <http://periodicos.ufpb.br/ojs2/index.php/ged/index917>, CIDADE UNIV, JOAO PESSOA, PB 58059-900, BRAZIL. <http://apps.webofknowledge.com/InboundService.do;jsessionid=28F69C32432F7A742D04D25D3CFEED37?customersID=CustomerName&mode=FullRecord&IsProductCode=Yes&product=WOS&Init=Yes&Func=Frame&DestFail=http%3A%2F%2Fwww.webofknowledge.com&action=retrieve&SrcApp=CustomerName&SrcAuth=CustomerName&SID=D4qLjfhVCCodgzM3quZ&UT=WOS%3A000529853100056>
2. Birləşmək hüququnun təmin olunması: göstəriciləri və mexanizmləri // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda.

İcraçı: h.ü.f.d. A.T.Səfərov

2. Features of the legislation of the Republic of Azerbaijan in the sphere of copyright protection // Часопис Київського університету права» Український науково-теоретичний часопис. 2020/1 pp. 243-249. ISSN 2219-5521, Журнал внесено до міжнародних наукометричних баз HeinOnline (США) та «Index Copernicus International» (Польща), <https://chasprava.com.ua/index.php/journal/issue/view/77>
3. The system of legislation of the Republic of Azerbaijan in the field of protection of copyright and related rights // «Часопис Київського університету права» Український науково-теоретичний часопис. 2020/2 pp. 306-311. ISSN 2219-5521 Київський університет права НАН України Інститут держави і права ім. В.М. Корецького НАН України, Журнал внесено до міжнародних наукометричних баз HeinOnline (США) та «Index Copernicus International» (Польща). <https://chasprava.com.ua/index.php/journal/issue/view/78>

İcraçı: h.ü.f.d. S.M.Rəhimli

4. Dövlətlərin varisliyi anlayışı, nəzəriyyələri və hüquqi əsasları // BDU hüquq fakültəsi, Azərbaycan hüquq jurnalı, 2020, s.134-145.

İcraçı: h.ü.f.d. L.F.Həşimova

1. Вопрос «презупции согласия» на изъятие органов и тканей человека после его смерти и право человека на свободное распоряжение своим телом // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika elmi-praktiki onlayn Konfrans, çapda.

İcraçı: Ş.S.Məmmədrzalı

1. Infinity war for digital human rights: Artificial Intelligence as Thanos // Baku State University, Institute of Applied Mathematics. Proceedings of the 7th International Conference on Control and Optimization with Industrial Applications. Baku, 26-28 August, 2020. Volume 2, pp.260-263.
2. Human Dignity Principle // <https://wp.ufpel.edu.br/ghdp/asia/> (həmmüəlliflər: Əmir İbrahim oğlu Əliyev, Aytəkin Nazim qızı İbrahimova, Şahin Sabir oğlu Məmmədrzalı);
3. İnformasiya dövriyyəsi informasiya hüququ sahəsinin predmeti kimi // Azərbaycan Hüquq Jurnalı, No. 1 (2020). Bakı, “Elm və təhsil” nəşriyyatı. s. 59-78.
4. Houston, we've got a problem: can SDG's and human rights be friends in digital age? // III Міжнародний молодіжний науковий юридичний форум: Матеріали форуму, м. Київ, Національний авіаційний університет, Том 1, Тернопіль: Вектор, 2020, с.19-21.
5. Unchained freedom in cyberspace: a new danger for children's rights // Law Review of Kyiv University of Law, No. 2020/1, Ukrayna, Kiyev, Kyiv University of Law of the NAS of Ukraine, pp. 391-395.

İcraçı: Z.Z.Vəliyeva

1. Право собственности в международном праве // “Juridical science innovative development in conditions of social modernization, X International practical conference, Kiev, 2020, s. 87-90.

6 Mövzu üzrə monoqrafiyalar

(müəlliflərin ad və fəmiliaları açıq şəkildə yazılmalıdır; kitabın çap olunduğu və ya çapa göndərildiyi qeyd olunmalıdır; kitabın üz qabığı, titul vərəqinin 1-ci və 2-ci səhifəsi, mündəricat və buraxılış məlumatlarının verildiyi səhifələrin surətləri əlavə edilməlidir)

1. Международное экологическое право. Учебник / под ред. Р.М. Валеева. Москва: Проспект, 680 с. (müəlliflər kollektivi);
2. Rəhimli S.M. Şəxsi hüquqlar və insan hüquqları komitəsi. Monoqrafiya. Bakı: Bakı Universitetinin nəşriyyatı və Elm Təhsil nəşriyyatı, 2020, 224 s.
3. Gülnaz Rzayeva, Aytəkin İbrahimova. Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi. Dərs vəsaiti. Qrif üçün təqdim edilmişdir. 235 səh.

7 Mövzu üzrə konfrans materialları

(müəlliflərin ad və fəmiliaları açıq şəkildə yazılmalıdır; materialın dərc olunduğu, qəbul olunduğu və ya çapa göndərildiyi qeyd olunmalıdır; materialların surətləri əlavə edilməlidir; internetdəki mənbənin linki göstərilməlidir)

1. Əmir Əliyev, Gülnaz Rzayeva. Digital divide as an obstacle to the formation of information society // PROCEEDINGS of the 7 th International Conference on

CONTROL AND OPTIMIZATION WITH INDUSTRIAL APPLICATIONS. 26-28 August 2020, Volume 2, pp. 326-329. <http://coia-conf.org/en/view/pages/22>;

2. Gülnaz Rzayeva. Digital citizen and information security // PROCEEDINGS of the 7 th International Conference on CONTROL AND OPTIMIZATION WITH INDUSTRIAL APPLICATIONS. 26-28 August 2020, Volume 1, pp. 107-110. <http://coia-conf.org/en/view/pages/22> (həmmüəllif: Aytəkin Nazim qızı İbrahimova);
3. Əmir Əliyev, Gülnaz Rzayeva. Süni intellekt sistemləri və şəxsi toxunulmazlıq hüququ // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika elmi-praktiki onlayn KONFRANS;
4. Gülnaz Rzayeva. Rəqəmsal cəmiyyət və insan hüquqlarının inkişaf tendensiyaları // Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının birgə təşkilatçılığı ilə 18 iyun –İnsan Hüquqları gününə həsr olunmuş İnsan hüquqları ayığı çərçivəsində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda respublika elmi-praktiki onlayn KONFRANS, 12 iyun 2020-ci il;
5. Əmir Əliyev, Gülnaz Rzayeva. Artificial intelligence and personal data: international and national framework // “Antonio Papisca” İnsan Hüquqları Mərkəzi, YUNESKO-nun “İnsan hüquqları, Demokratiya və Sülh” kafedrası və Padova Universitetinin Siyasi Elmlər, Hüquq və Beynəlxalq Araşdırmalar kafedrasının təşkilatçılığı ilə “Data-driven human rights research” illik beynəlxalq insan haqlarına həsr olunmuş konfrans, 9 noyabr 2020-ci il. (həmmüəlliflər: Aytəkin Nazim qızı İbrahimova); <https://unipd-centrodirittiumani.it/en/attivita/International-Conference-Data-driven-human-rights-research/1319>
6. Şahin Məmmədralı. Infinity war for digital human rights: Artificial Intelligence as Thanos // Baku State University, Institute of Applied Mathematics. Proceedings of the 7th International Conference on Control and Optimization with Industrial Applications. Baku, 26-28 August, 2020. Volume 2, pp.260-263.
7. Etibar Əliyev. Как платить зарплату во время эпидемии COVID - 19 : уголовно-правовые риски. Дополнительное профессиональное образование – онлайн семинар. Профессорская академия образования г. Москва, Российская Федерация. Сертификат от 22.05.2020 г.
8. Etibar Əliyev. Результат НИР как результат интеллектуальной деятельности. Правовая охрана и защита результатов НИР. Дополнительное профессиональное образование – онлайн семинар. Профессорская академия образования г. Москва, Российская Федерация. Сертификат от 29.06.2020 г.

8 Mövzu üzrə tezislər

(müəlliflərin ad və fəmiyyələri açıq şəkildə yazılmalıdır; tezisnin dərc olunduğu, qəbul olunduğu və ya çapa göndərildiyi qeyd olunmalıdır; tezislərin surətləri əlavə edilməlidir; internetdəki mənbənin linki göstərilməlidir)

1. Əmir Əliyev, Gülnaz Rzayeva. Digital divide as an obstacle to the formation of information society // PROCEEDINGS of the 7 th International Conference on CONTROL AND OPTIMIZATION WITH INDUSTRIAL APPLICATIONS. 26-28 August

| | |
|----------|---|
| | <p>2020, Volume 2, pp. 326-329. http://coia-conf.org/en/view/pages/22 (həmmüəlliflər: Əmir İbrahim oğlu Əliyev, Aytəkin Nazim qızı İbrahimova);</p> <p>2. Gülnaz Rzayeva. Digital citizen and information security // PROCEEDINGS of the 7 th International Conference on CONTROL AND OPTIMIZATION WITH INDUSTRIAL APPLICATIONS. 26-28 August 2020, Volume 1, pp. 107-110. http://coia-conf.org/en/view/pages/22 (həmmüəllif: Aytəkin Nazim qızı İbrahimova);</p> <p>3. Şahin Məmmədrzalı. Infinity war for digital human rights: Artificial Intelligence as Thanos // Baku State University, Institute of Applied Mathematics. Proceedings of the 7th International Conference on Control and Optimization with Industrial Applications. Baku, 26-28 August, 2020. Volume 2, pp.260-263.</p> |
| 9 | İxtira üzrə patentlər, səmərələşdirici təkliflər |
| | <i>(bütün məlumatlar nümunədə göstərilən qaydaya uyğun olmalıdır)</i> |
| | Yoxdur. |
| 1 | Mövzu üzrə elmi məruzələr (seminarlar, konfranslar, dəyirmi masalar və s. çıxışlar) |
| 0 | <i>(bütün məlumatlar nümunədə göstərilən qaydaya uyğun olmalıdır)</i> |
| | <p>Professor Əmir Əliyev.</p> <p>1. Məruzə: Tərədilən beynəlxalq cinayətlərə görə Ermənistanın məsuliyyətinin hüquqi əsasları. 21.07.2020. İştirakçılar: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili Avropa Şurası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Adına Akademiyası;</p> <p>2. Konfransın təşkili: Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə. 02.06.2020. İştirakçılar: Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Adına Akademiyası;</p> <p>3. Konfransın təşkili: İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir. 12.06.2020. İştirakçılar: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili Avropa Şurası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Adına Akademiyası.</p> |
| 1 | Yerli və xarici həmkarlarla əlaqələr |
| 1 | <i>(bütün məlumatlar nümunədə göstərilən qaydaya uyğun olmalıdır)</i> |
| | <p>1. Əmir Əliyev və Gülnaz Rzayeva, Şahin Məmmədrzalı. Avropa Şurasının “2612 – raising awareness of the Istanbul Convention and other gender equality standards in Azerbaijan; for the provision of national consultancy services in the areas of violence against women, domestic violence and gender equality in Azerbaijan” layihəsi üzrə ekspert;</p> <p>2. Əmir Əliyev , Gülnaz Rzayeva, Şahin Məmmədrzalı. United Nations Development Programme (UNDP) üzrə insan hüquqları üzrə magistr proqramlarının inkişaf etdirilməsi üzrə layihədə ekspert.</p> |
| 1 | Tələbələrin və gənc tədqiqatçıların mövzu üzrə elmi-tədqiqata cəlb olunması haqqında |
| 2 | <i>(layihələr, məqalələr, konfrans materialları)</i> |
| | h.ü.f.d., professor Ə.İ.Əliyev |

1. “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı Həşimova Leyla Fəqani qızı rəhbərlik altında “Hərbi konfliktlər dövründə mədəni irsin beynəlxalq-hüquqi müdafiəsi” mövzusunda tədqiqat aparır;
2. “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı Hübətov Elnur Akif oğlu rəhbərlik altında “Virtual məkanda insan hüquq və azadlıqlarının təminatı problemləri” mövzusunda tədqiqat aparır;

h.ü.f.d. G.A.Rzayeva

1. “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı Günay Namik qızı Hacıyeva rəhbərlik altında “Azadlıqdan məhrumetmə yerlərində qadın məhkumların hüquqi təminatı: Beynəlxalq standartlar və milli qanunvericilik” mövzusunda tədqiqat aparır;
2. “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı Hüseyn Oktay oğlu Əlizadə rəhbərlik altında “İnformasiya-hüquq pozuntuları və informasiya-hüquqi məsuliyyət: nəzəri və təcrübi aspektlər” mövzusunda tədqiqat aparır.

1 3 Tələbələr və gənc tədqiqatçıların elmi məruzələri (seminarlar, konfranslar, dəyirmi masalar və s. çıxışlar) haqqında
(bütün məlumatlar nümunədə göstərilən qaydaya uyğun olmalıdır)

1 4 Elmi problem və ya mövzu üzrə qrant layihəsi
(adı, donor təşkilatın adı, BDU-nun layihədəki payı, layihənin ümumi dəyəri göstərilməklə)

1 4 Mükafatlar və təltiflər haqqında (elmi fəaliyyətə görə)
(bütün məlumatlar nümunədə göstərilən qaydaya uyğun olmalıdır)

1 4 **STATİSTİK CƏDVƏL**

| | Sayı |
|---|------|
| Xarici jurnalda dərc olunmuş məqalə | 19 |
| Yerli jurnalda dərc olunmuş məqalə | 5 |
| Beynəlxalq elmmetrik bazalarda indeksləşmiş jurnallarda dərc olunmuş məqalə | 6 |
| Beynəlxalq səviyyəli elmi konfranslarda çap olunmuş konfrans materialı | 3 |
| Beynəlxalq səviyyəli elmi konfranslarda məruzə | 8 |
| Respublika səviyyəli elmi konfranslarda çap olunmuş konfrans materialı | 5 |
| Respublika səviyyəli elmi konfranslarda məruzə | 2 |
| Patent (beynəlxalq) | - |

| | |
|-------------------------------|---|
| Patent (Respublika) | - |
| Qrant layihəsi (beynəlxalq) | - |
| Qrant layihəsi (Respublika) | - |
| Monoqrafiya | 2 |
| Dərslük və ya dərslük vəsaiti | 1 |

Stuktur rəhbəri _____

Mövzunun rəhbəri _____ **Əliyev Əmir İbrahim oğlu**

Tarix _____